

Azərbaycan Bəstəkarlar İttifaqında

MÜSTƏQİLLİK DÖVRÜNDƏ AZƏRBAYCAN BƏSTƏKARLAR İTTİFAQININ FƏALİYYƏTİ

Cəmilə HƏSƏNOVA

1991-ci ilde elan olunmuş Azərbaycanın müstəqilリー ölkəmizin müasir tarixində yeni bir dövri açıldı. Həmin vaxtdan öten 27 illik - zaman baxımından kiçik, lakin mənə tutumunu baxımından böyük bir tarixi dövr ərzində respublikamızın bütün sahələrde - siyasi, iqtisadi, mədəniyyət sahələrində qazandığı uğurlar göz qabağındadır. Artıq belə bir zaman məsafəsindən müayyən dəyərləndirmə və ümumiyyətdən aparmaq olar.

Müstəqillik dövrü mədəniyyət tariximizin dövrleşmesində yeni, daha yüksək bir səviyyə kimi - özünəməxsus inkişaf xüsusiyyətlərinə, tematik özüllüklərə, musiqi hayatında yeni temayıllərə malik bir dövr kimi xarakterizə olunur.

Müasir dövrə Azərbaycanın müstəqilliyi 1918-1920-ci illərdə yaradılmış Azərbaycan Xalq Cümhuriyetinin varisi və tarixi davamı kimi elan olunaraq, 100 illiyi qeyd olunmuşdur. Təbii ki, bu, bizim üçün bir şərəf tarixidir, qürur yerimizdir. Biz bütün bu hadisələri yaşayınq, görürük, cəmiyyətin bir üzvü olaraq, bütün bu hadisələrde iştirak edirik.

Ümumiyyətlə, Azərbaycanın musiqi mədəniyyəti həmisi tarixi hadisələrin axanında inkişaf edir və musiqi xadimlari həmisi öz feal mövqeyini nümayiş etdirirlər.

Bəstəkarlar İttifaqı dedikdə, Azərbaycan musiqi mədəniyyətinin parlaq simaları yada düşür. Musiqi mədəniyyətimizi yaradan, inkişaf etdirən, dünyada tanınan bəstəkar və musiqişünaslarımız Azərbaycan Bəstəkarlar İttifaqının üzvləridir. Əlbəttə ki, bugünkü bəstəkar və musiqişünaslar nəslinin formalaşmasında Azərbaycan Bəstəkarlar İttifaqının böyük rol vardır.

Azərbaycan Bəstəkarlar İttifaqı yaradıldığı gündən (1934) musiqi mədəniyyətinin inkişafında çox əhəmiyyətli rol oynayır. Bu təşkilatın sənəti kimi böyük sənətkarlar, şəxsiyyətlər - Üzeyir Hacıbəyli, Səid Rüstəmov, Qara Qarayev, Tofiq Quliyev fealiyyət

göstərib. 2007-ci ildən Bəstəkarlar İttifaqının sənəti, xalq artisti, YUNESKO tərəfindən "Dünya artisti" fəxri adına layiq görülmüş professor Firəngiz Əliyəzadə təşkilatın işinin daha səmərəli qurulmasına böyük əmək sərf edir.

Azərbaycan Bəstəkarlar İttifaqının respublikanın musiqi heyəyatında, cəmiyyətin musiqi zövqlərinin formalaşdırılmasında rolü önemlidir. Belə ki, Bəstəkarlar İttifaqı zəngin ənənələrə malik olan Azərbaycan musiqi mədəniyyətinin nailiyətlərinin daha da inkişaf etdirilmesində, insanların mənəvi, estetik və vətənpərvərlik təriyəsində, eyni yaxşı musiqi nümunələrimizin təbliğində mühüm rol oynayır. Bəstəkarlarımızın adları ilə bağlı olan sanballı uğurlar böyük fərdi istedən parlaq təzahürleri olmaqla yanaşı, həm də Bəstəkarlar İttifaqında hökm süren münbit yaradıcılıq mühitinin neticəsi kimi diqqətəlayiqdir.

Müasir musiqi mədəniyyətinin təraqqısında Azərbaycan bəstəkarlarının yaradıcılığını yüksək qiymətləndirən Ulu önderimiz Heydar Əliyevin Azərbaycan Bəstəkarlar İttifaqının fealiyyətinin tənzimlənməsində, musiqi sənətimizin inkişaf etdirilib dönya məyəsində tanidlığında misilsiz xidmətləri olmuşdur. Azərbaycan musiqi mədəniyyətinin nailiyətləri ölkəmizin öz dövlət müstəqilliyyini bərpə etməsindən sonraki illərdə ümummilli liderimiz Heydar Əliyevin yaradıcı şəxslər xüsusi dəstəyi, müəlliflərin hüquqlarının qorunmasına, onların yaradıcılığı üçün alverişli şəraitin yaradılmasına göstərdiyi böyük diqqət və qayğı sayəsində daha da artmışdır.

Bu gün həmin ənənələr Azərbaycan Respublikasının Prezidentini möhtəşəm cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda şərflə davam etdirilir. İlham Əliyevin müdrik və coşğun fealiyyəti sayəsində respublikamızda bütün sahələrdə olduğu kimi, musiqi heyətində da yüksəliş və təraqqı özünü göstərir.

Azərbaycan Bəstəkarlar İttifaqının müstəqillik dövründə yaşadığı en böyük tarixi hadisə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sənəcəmi ilə Bakının Xanqanı küçəsi 55 ünvanında yerləşən İttifaqın binasının əsası temir və yenidənqurmadan sonra istifadəye verilməsi münasibətə 2009-cu il sentyabrın 1-de açılış mərasiminin keçirilməsi oldu.

Xatırladaq ki, 1964-cü ildən Bəstəkarlar İttifaqının istifadəsində olan bu tarixi binada 1991-ci ilin avqustundan Türkiye Respublikasının konsulluğu, daha sonra sefiriyi yerləşmişdir. Azərbaycan Bəstəkarlar İttifaqının kollektivi 20 il yaxın müddət ərzində öz doğma ünvanından uzaq düşməş, başqa-başa ünvanlarda fealiyyət göstərmədi. Xalq artisti, professor Firəngiz xanım Əliyəzadənin İttifaqə sadr seçilməsindən sonra Azərbaycan Bəstəkarlar İttifaqının binasının teşkilata qaytarılması məsəlesi gündəmə gəlmış ve öz müsbət həllini tapmışdır.

Bu əlamətdər mədəni hadisə münasibətə bəstəkarları təbrik edən Prezident İlham Əliyev Azərbaycan klassik musiqi sənətinin bundan sonra da inkişaf edəcəyinə eminliyini bildirərəcəmədir: "Bu, doğrudan da böyük hadisədir. Biz tarixi edaleti bərpə etdik. Təxminən 20 ilən sonra bəstəkarlar öz doğma evinə qayydılar. Bina əlbəttə ki, çox böyük tarixi məna daşıyır. Azərbaycanın dahi bəstəkarları və musiqi ələmində dənizməqsədi şöhrətə sahib olan insanlar bu binada yaşayıblar, çalışıblar, yaradıblar, burada konsertler, qurultaylar keçirilib və indi binaya yeni hayat verilib. Bina tam əsaslı temir olunub. Xarici gözəlliyi saxlamaqla, əlbəttə ki, daxili dizayn eyni müasir standartlara cavab verir. Əminəm ki, bəstəkarlar bu binada əsərələr işləyəcəklər, çalışacaqlar, yeni gözəl əsərləri yaradacaqlar və Azərbaycanın musiqi sənətini daha sərfət inkişaf etdirəcəklər".

İham Əliyevin Azərbaycan bəstəkarlarının və musiqişünaslarının eminliyini təqdim etməsi, onların yaradıcılığının yüksək fəxri adılları və mükafatları deyərləndirməsi, yaradıcı şəxsiyyətlərə prezident təqədübünən verilməsi, dövlət tərəfindən göstərilən çox yüksək maddi və mənəvi qayğılaşlı Bəstəkarlar İttifaqının fealiyyətinə verdiyi qiymətin bariz təzahürü.

Müstəqillik dövründə cəmiyyətdə gedən prosesləri izledikcə, yaradıcılıq sahələrinin nə qədər genişləndiyini, zənginləşdiyini qeyd etməliyik. Bu proseslər Azərbaycan Bəstəkarlar İttifaqının fealiyyətindən təsir etmişdir.

Azərbaycan Bəstəkarlar İttifaqının müstəqillik dövründə fealiyyəti yeniliklərə zəngin olmuşdur. Əlbəttə ki, bir məqalədə, Bəstəkarlar İttifaqının heyata keçirdiyi bütün tədbirləri sadalamaq imkan xaricindədir. Bununla belə, müstəqillik dövründə ənənəvi olaraq davam etdirilən və musiqi heyətimize yeni daxil olmuş tədbirlərdən danışmaqla olar.

Azərbaycan Bəstəkarlar İttifaqının ənənəvi olaraq uzun illərdən bəri mütəmadi təşkil olunan qurultay və plenum konsertlərini qeyd etməliyik. Bəstəkarlar İttifaqının qurultayları, plenumları, eləcə də müxtəlif musiqi tədbirləri - müssabiqələr, festivallər və s. həmisi yüksəliş və təraqqı özünü göstərir.

AZƏRBAYCAN BƏSTƏKARLAR İTTİFAQINDA

Bəstəkarların yaradıcılığında, ümumilikdə Azərbaycan musiqisində merhələ təşkil edən əsərlərin yaranması və səsləndirilməsi də çox hallarda qurultaylar, plenumarlar və festivallar zamanına təsadüf edir. Bir enənə olaraq, bu tədbirlərdə həm gənc, orta, həm də yaşı nəşlin bəstəkarları öz yeni əsərləri ilə iştirak edirlər.

Əsas məsələ budur ki, bəstəkar öz yazdığı əsəri eşitmək imkanı qazanır, bəstəkarın əsəri geniş dinleyici kütlesinə təqdim olunur, təqdiqi nöqtəyi-nazərlə deyərləndirilir. Bunlar həm mətbuat səhifelerində işıqlandırılır, həm də konfranslarda müzakirə olunur. Buna görə, təfərrüata vərmədən, demək olar ki, Azərbaycan Bəstəkarlar İttifaqının fealiyyətində müxtəlif yaradıcılıq sahələrinə həsr olmuş, məsələn, Azərbaycan bəstəkarlarının simfonik, kameral-instrumental, vokal, xor, orqan musiqisine, xalq çalğı ələtləri, nəfəs və zərb ələtləri üçün əsərlərinə, uşaq musiqisine, gənc bəstəkarların yaradıcılığına həsr olunmuş plenumların keçirilməsi həqiqətən da musiqi yaradıcılığından sahələrin inkişaf üçün bir stimuludur. Eləmətdardır ki, həmin konsertlərdə bəstəkarların yeni əsərlərinin səsləndirilməsi bir nəsimdir.

Eyni zamanda, Azərbaycan bəstəkar və musiqişünaslarının yubiley tarixlərinin konsert və konfranslara qeyd olunması ənənəsi formalaşmışdır. Bu sıradə kitab təqdimatlarının, anım tədbirlərinin keçirilməsi Azərbaycan Bəstəkarlar İttifaqının fealiyyətində davam etdirilir. Bunlar çox vacib və mənali olub, musiqi mədəniyyətinin inkişafı, profesional sənət ənənələrinin qorunması, cəmiyyətdə tabliği və gənc nəslə ötürülməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu kimi tədbirlər daimi olaraq, Azərbaycan Bəstəkarlar İttifaqının fealiyyət planında yer tutur və həyata keçirilir.

Bu sıradə Azərbaycan Bəstəkarlar İttifaqının yaranmasının yubiley tarixlərini xatırlatmaq istərdik. Azərbaycan Bəstəkarlar İttifaqının 60 illiyi (1994) müstəqillik dövrünə təsadüf edirdi və həmin tarix müxtəlif tədbirlərlə - bəstəkarların yaradıcılıq plenumu ilə, silsilə təvəliyi və rəqslərinin təşkil ilə əlamətdər inkişafını təsdiq etdirdi.

Burada xüsusi müstəqillik dövründə Azərbaycan Bəstəkarlar İttifaqının fealiyyətində yeni məzmun və

əhəmiyyət kəsb etmiş tədbirlərdən danışmaq istərdik. Bu baxımdan, Heydar Əliyev Fonduñun teşəbbüsü və rəhbərliyi ilə keçirilen Beynəlxalq Musiqi Festivalının qeyd etmək vacibdir.

Xüsusilə, Heydar Əliyev Fonduñun Prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın musiqi mədəniyyətinin inkişafına yönəldilmiş məqsədönlü fealiyyətində Azərbaycan muğamının, aşiq sənətinin və bundan qaynaqlanan bəstəkar yaradıcılığının qorunması və yaşıdlılması, dünyada təbliği və tədqiqi məsələləri mühüm əhəmiyyətə malikdir. Son illərdə həyata

keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərin, layihələrin qayəsi bunun sübutudur. Bütün bu layihələrdə Azərbaycan Bestəkarlar İttifaqı da təşkilatçı kimi mühüm rol oynayır.

Müstəqillik dövründə musiqi hayatımızın en böyük beynəlxalq məqyaslı hadisi Azərbaycan dövlətinin dəstəyi, Heydər Əliyev Fonduñun rəhbərliyi, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bestəkarlar İttifaqının təşkilatçılığı ilə 2009-cu ildən başlayaraq, hər iki ildən bir keçirilən "Muğam aləmi" Beynəlxalq Muğam Festivalınlardır.

"Muğam aləmi" layihəsi özündə azərbaycanlı ve xarici müsicişlərin iştirakı ilə muğam konsertlərinin, beynəlxalq elmi simpoziumun və beynəlxalq muğam müsabiqəsinin keçirilməsinə ehtiva edir. Geniş məqyaslı və böyük coğrafi məkanı əhətə edən bu layihədə dünyanın bir çox ölkələrindən (müxtəlif illərdə bu say dəyişsə də, demək olar ki, əlli ya xəzinədən) adlısanlı muğam-makam ifaçıları, müsicişlər, bestəkarlar, müsiqişunas-alimlər, gənc muğam ifaçıları və müsinqi kollektivləri iştirak edərək, ƏZ sənətkarlığını nümayiş etdirir, elmi tədqiqatları ilə bələd, eyni zamanda, sənət sərlərinin gələcək nəslilərə ötürülməsinə yön açırlar.

"Muğam aləmi" Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Azərbaycan Bestəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadədən və o, konsert programlarının tərtibatına və hazırlanmasına, simpoziumda qoyulan elmi mövzuların istiqamətləndirilməsinə xüsusi böyük önem verərək, bu tədbirlərdə təşkilatçı, müsinqi rəhbəri, rejissör, alim kimi iştirak edir.

Onu da deyək ki, bu, artıq onun ictimai fəaliyyətinin bir sahəsinə çevrilmişdir. Belə ki, F. Əlizadə hal-hazırda respublikada keçirilən yeddi beynəlxalq məqyaslı müsinqi festivallarda dördündürn təşkilatçı kimi iştirakçı, ikisiniň bədii rəhbəridir. Bu da onun nüfuzunu və sedr kimi temsil etdiyi Azərbaycan Bestəkarlar İttifaqının müsinqi mədəniyyətindəki rolunu aydın nümayiş etdirir. Bütün bu festivallarda Bestəkarlar İttifaqının üzvlərinin feal iştirakı da sedrin mövqeyi ilə şartlaşmışdır.

Heydər Əliyev Fonduñun layihələrindən biri olan "Üzeyir dünýası" layihəsinin əhəmiyyətinin də qeyd etməliyik. Azərbaycanın dahi bestəkar və müsinqişunas Üzeyir Hacıbəylinin müsinqi və elmi yaradıcılığının - əsərlərinin nottannan, səsyazılannın bərpası və neşri (klavir və partitura şəkilləndə), "Üzeyirşuraslıq"la bağlı elmi araşdırmları özündə camlaşdırıb. Bu layihənin heyata keçirilməsində onun elmi redaktoru Firəngiz Əlizadənin böyük rol vardır. Bilavasitə F. Əlizadənin təşəbbüsü ilə Ü. Hacıbəylinin "Əsl və Kəram" operasının nottannan alyazmadan yığılaraq çap olunması və asərin sehnədə yeni qurulmuşda təməsaya hazırlanması müsinqi heyatımızda böyük əks-səda doğurmuşdur.

Azərbaycan Bestəkarlar İttifaqı ölkəmizdə keçirilən digər irimiqyaslı Beynəlxalq Musiqi Festivallarında da yaxından iştirak edir, məsələn, hər il keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı bu qəbildəndir. Heydər Əliyev Fonduñun dəstəyi ilə keçirilən bu festivala Azərbaycan Bestəkarlar İttifaqı öz tədbirləri ilə qatılır. Bu sıradə bilavasitə Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş konfranslan və kameralar-

konsertlərini göstərmək olar. Həmin tədbirlərin təkəcə adlanrı qeyd etsək, onların necə geniş məzmuna malik olması üzə çıxar: məsələn, "Üzeyir Hacıbəylinin müsinqili-səhne əsərlərinin geniş coğrafiyası", "Üzeyir Hacıbəyli və Azərbaycan Xalq Cümhuriyyəti". Bütün bunlar Üzeyir Hacıbəylinin yaradıcılığına dair tədqiqatları əhətə dairəsini genişləndirərək, Üzeyir-sənəslər mühüm töhfə verir.

Bununla əlaqədar olaraq, diqqətinizə çatdırmaq istərdik ki, məhz bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar keçirilən tədbirlərdə həmin dövrde Üzeyir Hacıbəylinin böyük fealiyyətindən çox danışılıb. Fikrimizcə, məhz bu dövrə bağlı müsinqi tarixinin və Üzeyir Hacıbəylinin hayat və fealiyyətinin öyrənilmesi baxımdan müsinqişunaslıqla böyük boşluqlar vardır. Fikrimizcə, arxiv materiallarının cəlb olunması ilə yeni tədqiqatları aparılması, dərsliklərin yenidən yazılıması vacibdir. Ümirdənki, Üzeyir beyin manevi varisi olan Azərbaycan Bestəkarlar İttifaqı bu məsələ ilə bağlı öz sözünü deyəcək.

Müstəqillik dövründə Azərbaycan Bestəkarlar İttifaqının en böyük layihələrindən biri olan Şəki "İpek yolu" Beynəlxalq Musiqi Festivalını xüsusi qeyd etməliyik. Artıq bu festival da öz yubileyini qeyd etmeye hazırlaşır, belə ki, doqquzuncu "İpek yolu" festivalı bitib, onuncu festivalın təşkili məsələlərin gündəliyi galib. Bu festivali tam mənənədə, Azərbaycan Bestəkarlar İttifaqının sədri, professor Firəngiz xanım Əlizadənin yaradıcılıq təfakkürünün və məqsədöñlü fealiyyətinin mahsuludur hesab etmək olar.

"İpek yolu" festivalının əsas özülliyi onun tarixi məkanlarında, qədimliyin və müsəsirliyin qovşağındır, Şərqi və Qərbi müsinqi ənənələrinin uzlaşmasında keçirilməsindən ibarətdir ki, bunun üçün qədim İpek yoluğun simvoluna əvərilmiş Şəki şəhərinin seçilməsi də təsdidüd. Əlbette ki, Azərbaycan Bestəkarlar İttifaqının fealiyyətində müstəsna əhəmiyyətə malik olan "İpek yolu" festivalı müsəir dövrde Şərqli Qərbi birləşdirən bir köprü rolunu oynayaraq, müsinqi mədəniyyətimin hüdudlarının, təsir və maraq dairesinin genişləndirilməsində, Azərbaycan bestəkarlannın beynəlxalq müstəvəde əlaqələrinin artırılmasında və son nəticədə Dövlət siyaseti səviyyəsində mədəniyyətlərərə dialog, multikulturalism, tolerantlıq ənənələrinin möhkəmənməsində böyük əhəmiyyətə malikdir və onun davamlı olmasını arzulayıq.

Qeyd etmək istərdik ki, müstəqillik dövründə Azərbaycan Bestəkarlar İttifaqının fealiyyətində gərkəmli bestəkarlarımızın yubileyi ilə bağlı müsinqi festivallarının təşkili bir ananəyə çevrilir. Bu baxımdan Vasif Adıgozəlovun, Arif Məlikovun, Tofiq Bakixanovun, Firəngiz Əlizadənin yaradıcılığına həsr olmuş müsinqi festivalları olametdardır.

İttifaqın fealiyyətində digər bir istiqamət ayrı-ayrı janrlarla bağlı müsinqi müsabiqələrinin və festivalların təşkili ilə bağlıdır ki, burada Azər Dadaşovun fortepiano əsərlərinin en yaxşı ifaçısı müsabiqəsinin bir neçə dəfə keçirilməsi qeyd etmək istərdik. Bundan başqa, "Öten illərin mahnları" Retro Musiqi Festivalı, "Sərhədlerimiz keşiyində" mahni müsabiqəsi də bu qəbildəndir.

Bu günlərdə görkəmli bestəkar və müsinqi xadimi Tofiq Quliyevin 100 illiyi ilə bağlı mahni müsabiqəsi yekunlaşdır və bu da Azərbaycan Bestəkarlar İttifaqının fealiyyətində müthüm əhəmiyyətə malikdir.

Müstəqillik dövründə müsinqi heyatımıza daxil olmuş yeniliklərdən biri "Musiqi dünyası" beynəlxalq elmi müsinqi jurnalının işqi üzü görməsidir.

"Musiqi dünyası" jurnalı 1999-cu ilə Azərbaycan Bestəkarlar İttifaqının təşəbbüsü ilə, emekdar incəsanet xadimi, sənətşunaslıq doktoru, professor Tariyel Məmmədovun rəhbərliyi və baş redaktorluğu ilə ərsəyə gəlmişdir. Həmin dövrde, postsovet məkanında bu, azərbaycan baxımda çap olunan ilk və yeganə müsinqi jurnalı idi və respublikada ana dilində elmə ədəbiyyatın genişlənməsinə və güclənməsinə xidmət etmişdir. Tədricən bir çox ölkələrin alımlarının diqqətini cəlb etmiş bu jurnal, demək olar ki, həzirdə qeyd öncül məvqeyini saxlayaraq, müsinqişunas və bestəkarların tribunasına əvviləndir. 20 illik yubileyi qeyd etməye hazırlaşan jurnal hem çap və elektron variantda fealiyyət göstərir, həm də elektron naşrlar markezi kimi Azərbaycan mədəniyyətinin müxtəlif sahələri - müsinqi, teatr, ədəbiyyat, rəssamlıq və s. ilə bağlı coxsayı internet saytlarının (portallar, memorial saytlar, ensiklopediyalar, lektoriyalar, kitabxanalar, dərs vəsaitləri, səsyazilan, not yazıları və karaoke nəşrləri) yaradılmasını həyata keçirir.

Azərbaycan Bestəkarlar İttifaqı ilə "Musiqi dünyası" jurnalının əməkdaşlığı daim davam etdirilir. Bu baxımdan en böyük layihələrdən biri Heydər Əliyev Fonduñun rəhbərliyi altında yaradılmış "Muğam ensiklopediyası" (azərbaycan və rus dillerində) naşırını göstərmək olar ki, burada Azərbaycan muğamının tarixi, nəzəri, terminoloji və ifaçılıq məsələlərini əhətə edən məqələlər, müğamları ilə bağlı olan sənət adamlarının - ifaçılardır, bestəkar və müsinqişunasların yaradıcılığına həsr olunmuş melumat xarakterli yazılar öz əksini tapmışdır. Eyni zamanda, "Muğam ensiklopediyası" nəşri Azərbaycanın görkəmli xanəndələrinin və xalq çalğı aletləri ansambllarının ifasında müğam dastğahlarının, zərb-i-muğamların, təsrif və rənglərinin səsyazılalarını özündə cəmləşdirərək, böyük bir müsinqi əsərinin qoruyucusuna əvviləndir. "Muğam ensiklopediyası"nın internet versiyası da fealiyyət göstərən ki, bu da dilindən və dinindən asılı olmayaraq, müxtəlif milletlərin insanları Azərbaycan xalqının zəngin müğam xəzinəsi ilə tanış olmasına imkan yaradır.

Burada həmçinin, Bestəkarlar İttifaqının həyata keçirdiyi Azərbaycan bestəkarları və müsinqişunasların haqqında kitab və broşürələrin çapını da xüsusi olaraq qeyd etməliyik. Bunlar bestəkar və müsinqişunasların yaradıcılığının təbliği və tədqiqi üçün çox vacib bir mənbəyə çevrilir. Həmin materiallar əsasında "Musiqi dünyası" tərəfindən "Azərbaycan bestəkarları və müsinqişunasları" internet saytının hazırlanması çap məhsulunu istifadə dairəsinin genişləndirməsinə xidmət edir.

Təbii ki, bütün tarixi dövrlerde olduğu kimi, müstəqillik dövründə de Azərbaycan Bestəkarlar İttifaqının fealiyyəti bestəkar və müsinqişunaslarının yaradıcılıqları coxsayı, müxtəlif janrlar əsərlərdə qəhrəmanlıq tematikasının sərhədləri genişləndir, dövrün, tarixi hadisələrin təsiri ilə rəngarəng cəlalar keşfetməkdir.

Ümummilli liderimiz Heydər Əliyevin obrazının müsinqi əsərlərinde təcəssümüne həsr olunmuş əsərlərdən Cövdət Hacıyevin "Onu zaman seib", Arif Məlikovun "Əbadiyət" simfoniyalarını, Firəngiz Əlizadənin "İthaf", Tofiq Bakixanovun "Şəhər", Vəli Allahverdiyevin "Ömr yolu", Məmmədağa Umudovun "Salam Ulu rəhbər" simfonik

burum olaraq, bestəkar və müsinqişunaslarının yaradıcılığının müsinqi icdmayıyetinə, cəmiyyətə təqdim olunması üçün, insanların müsinqi biliyinin və zövbə səviyyəsinin yüksəldilmesi üçün çox işlər görür.

Burada da bir cəhətə de toxunmaq istərdik, bu da müsinqi publisistikasının maarifçiliyinin inkişaf etdirilmesi ilə bağlıdır. XX əsrin əvvəllerindən başlayaraq, Üzeyir Hacıbəyli başda olmaqla, Azərbaycanın bir çox ziyallar, müsinqi xadimləri daim opera təşəfaşaları və konsertlər haqqında resenziyalara metbuatda çıxış etmiş, öz sözünü demiş, insanları maarifləndirməye çalışmışlar. Bezen hətta resenziyaların mütəmadi surətdə yazılması və professional səviyyəsi inddi zaman baxımdan qibət doğurur. Bu baxımdan müsəir dövrə bestəkar və müsinqişunasların məhz bu sahədə dəfə olmasına ehtiyac vardır ki, bu qədər inkişaf etmiş texnologiyalar və internet şəbəkəsində peşəkar müsinqiçisi sözümüzü insanlara çatdırıraq, onların müsəir müsinqi haqqında təsvurvürlerini genişləndirək və maarifləndirə bilək. Hesab edirik ki, məhz peşəkar müsinqiçilərin, bestəkar və müsinqişunaslarının dövrü mətbuatla və teleradio kanallarında cəlb olunması, silsilsə yazıları və verilişlərin həyata keçirilməsi məqsədə uyğun olardı.

Müsinqi maarifçiliyi istiqamətində Azərbaycan Bestəkarlar İttifaqının fealiyyətində əhəmiyyətli məqəmlərdən biri "Müsinqi dialoq" silsilə tədbirlərinin keçirilməsi və bu çərçivədə görkəmli elm və incəsanat, siyasi xadimlərlə görüşlərin təşkil edilməsidir.

Müstəqillik dövründə müsinqi yaradıcılığı ilə bağlı bir neçə cəhətə de toxunmaq istərdik. Bu da müsinqi əsərlərinin mövzü dəfəsi və müsinqi janrlarının inkişafı ilə bağlıdır.

Azərbaycan bestəkarlarının yaradıcılığında bütün tarixi dövrlerde olduğu kimi, müstəqillik dövründə de özünəməsus mövzü dəfəsi formalşmışdır. Müstəqil Vətənimizin və xalqımızın Ulu Öndəri Heydər Əliyevin obrazının terənnümu, dövlət müstəqilliyi uğrunda mübarizə, 20 yanvar faciası, Qarabağ müharibəsi, Şəhidlər, Milli qəhrəmanlar incəsanat əsərlərinin, o cümləndən, müsinqi əsərlərinin mövzusuna əvviləndir. Xalq Cümhuriyyəti dövrü ilə müsəir müstəqillik dövründən müvəqqəti təqribənlər və üstünlük təşkil etdiyini göstərir. Xalq Cümhuriyyəti dövründə qəhrəmanlıq tematikası Üzeyir Hacıbəylinin yaratdığı "Milli marş"da, "Azərbaycan" himnidə, "Çırpinirdi Qara dəniz" mahnısında, Azərbaycan xanəndələrinin oxuduğu türk marşlarında təzahür edirdi, müsəir dövrə bestəkarlarımızın yaradıcılıqları coxsayı, müxtəlif janrlar əsərlərdə qəhrəmanlıq tematikasının sərhədləri genişləndir, dövrün, tarixi hadisələrin təsiri ilə rəngarəng cəlalar keşfetməkdir.

Ümummilli liderimiz Heydər Əliyevin obrazının müsinqi əsərlərində təcəssümüne həsr olunmuş əsərlərdən Cövdət Hacıyevin "Onu zaman seib", Arif Məlikovun "Əbadiyət" simfoniyalarını, Firəngiz Əlizadənin "İthaf", Tofiq Bakixanovun "Şəhər", Vəli Allahverdiyevin "Ömr yolu", Məmmədağa Umudovun "Salam Ulu rəhbər" simfonik

poemalları, Azər Dadaşovun "Qəhrəmanlıq poemasi", Sərdar Fərəcovun "Böyük Vətəndaş haqqında oda" və s. əsərləri qeyd edə bilərik.

Bilavasita 1990-ci ildə qanlı 20 yanvar hadisələndən, Qarabağ tacavüzündən, Xocalı soyqırımdan sonra bəstəkar yaradıcılığında bu mövzuda onlara əsərlər yaranmışdır ve bu gün də yaranmaqdə davam edir. Bu kimi əsərlərdən Vəsif Adıgozəlovun "Qarabağ şikəstası" oratoryasını, Azər Rzayevin "Bakı-90" simfoniyasını, Tofiq Bakıxanovun "Qarabağ harayılan" simfoniyasını, Nəriman Məmmədovun "Xocalı şəhidlərə" simfoniyasını, Cəlal Abbasovun "İf i could see you again" simfoniyasını, Azər Dadaşovun "Xocalı" simfonii plakatını, Yusif Mırzəlinin "Xocalı-613" simfoniyasını göstərmək olar.

30 il yaxın bir zaman mesafesində bu mövzunun işlənilməsinə nəzər salsaq, bəstəkarların ürkən yarışının, feal vətəndaşlıq mövqeyinin necə aydın surətdə təzahür etdiyini görərik. Eyni zamanda, bəstəkar yaradıcılığında getdikcə bu mövzunun daha fəlsəfi planda, ümum possibilità bir seviyyədə şərhini izleyə bilərik.

Müstəqillik dövründə Azərbaycan musiqi yaradıcılığı bir çox janrlarda musiqi əsərləri ile zənginləşmişdir. Adətən, iri həcmli əsərlər daha çox diqqət mərkəzində olur. Bu baxımdan müstəqillik dövründə bir sıra musiqili-səhne əsərlərinin yaranmasını qeyd etmek istərdik. Vəsif Adıgozəlovun "Nətəvan", Firəngiz Əlibazənin "İntizər" operaları bu qəbeldəndir. Hər ikisi əsərdə Qarabağ mövzusunu müxtəlif təsvirlərinin müşahidə edir. Bu əsərlərin timsalında Azərbaycan musiqisində, bilavasite opera sənətində Qarabağ mövzusu ilə bağlı müəyyən cəhətlərin, bədii ifadə vasitələrinin, obrazlar sisteminin formalasmasınaşının şahidi olur. Bu baxımdan, baş verən hadisələrin konkret məskənləri bağılılığı, xalq və düşmən obrazlarının qarşılıqlılaşması, xalq səhnələrinin təsvirində şifahi ənənəli musiqi yaradıcılığı nümunələrinin müraciat və düşmən obrazının özünəməxsus ümumiləşmiş simadı temsil olunması qeyd oluna bilər.

Musiqili-səhne əsərləri sırasında balet jannnda yazılım əsərlərde de Azərbaycan tarixinde baş vermiş hadisələrin təcəssümü, onların bəstəkarlıq mövqeyindən mənalandırılmışdır. Xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Aqşın Əlibazənin "Qafqazaş sayəhə", "Hesrat valsı" bərpaçıları, Polad Bülbülgəlinin "Eşq və ölüm", Elnəra Dadaşovanın "Sayalı" baletləri diqqətəlayiqdir. Son dövrə yeni səhnəye qoyulmuş Sərdar Fərəcovun "Cavad xan" baleti Azərbaycanın qəhrəmanlıq tarixinin musiqi təcəssümüne töhfədir.

Yeri gelmişken, onu da deymə ki, Bəstəkarlar İttifaqının fealiyyətində de Qarabağ mövzusu öz təcəssümünü tapır. Belə ki, son illərdə İttifaqın Şuşa bölməsinin qarabağlı musiqicilərə və uşaq musiqi məktəblərinin şagirdləri ilə birgə hazırladıqları "Şuşa sədalar" konsern programının dəfələrlə tekrarlanması və bunun "Üzeyir Hacıbəyli" Beynəlxalq Musiqi Festivalının programına daxil edilməsi dinləyici marağından irəli gəlir.

Azərbaycan Bəstəkarlar İttifaqının fealiyyətində diqqəti cəlb edən sahələrdən biri de notları elyazma

şəklində olan musiqili-səhne əsərlərinin bərpası və onların tamaşaşa hazırlanması ilə bağlıdır. Bu istiqamətdə görülen əsas işlər sırasında Üzeyir Hacıbəylinin "Əslil və Kərəm", Cahangir Cahangirovun "Xanəndənin taleyi" operalarının notalarının elyazmadan yığıllara, partitura şəklində çap olunmasına, həmin operaların Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında sahne təcəssümüne dəstək verilməsini qeyd etməliyik.

Bununla yanaşı, Azərbaycan Bəstəkarlar İttifaqının kitabxanası haqqında da ayrıca danışmaq lazımdır. Bəstəkarlar İttifaqının kitabxanasında böyük hecmde qiyametli musiqi ərsi - Azərbaycan bəstəkarlarının bir çox əsərlərinin elyazmaları, partiturları və orkestr partiyaları, uzun illər boyu böyük eziyyətlər sayesində qorunub saxlanılır. Bu gün də Azərbaycan Dövlət Akademik Filarmoniyasının fealiyyətində, bəstəkarlarımızın yaradıcılığına həsr olunmuş konsertlərin təşkilində, Filarmoniyanın rəhbərliyinə müraciəti ilə musiqi kollektivlərinin notla təchiz olunmasında Bəstəkarlar İttifaqının kitabxanasının mühüm əhəmiyyəti rolü vardır.

Bəstəkarlar İttifaqının heyata keçirdiyi bütün bu işlərin dəyeri olduqca böyük olub, musiqi ərsinin dəyeri incilərini unudulmaqdan xilas etmək və onları yenidən xalqa qaytarmaq məqsədi dasıdır.

Bəstəkarlar İttifaqının beynəlxalq əlaqələri de genişdir. Xarici bəstəkarlar, dirijörər və musiqi ifaçılarının respublikamıza geliş və konsertlər vermesi, öz konsertlərində Azərbaycan bəstəkarlarının əsərlerini səsləndirmələri, xarici ölkələrdə bəstəkarlarımızın əsərlərinin ifa olunması Azərbaycan professional musicisinin müasir dövrədə dünya məqyasında tanınması və təhlükə sahəsində xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycan bəstəkarlarının əsərlərinin xarici ölkələrde səsləndirilməsi musiqi mədəniyyətimizin böyük nüfuzluudur.

Bu baxımdan Firəngiz Əlibazənin çoxşaxəli yaradıcılıq fealiyyəti xüsusi ilə diqqətəlayiqdir. F. Əlibazə bir bəstəkar, pianoç, dirijor, musiqi-ictimai xadim kimi beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. O, öz yaradıcılığı ilə milli mədəniyyətimizi Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda parlaq şəkilde təmsil edir. Onun əsərləri bir çox xarici ölkələrdə ifa olunmuş, o, həmin ölkələrin "composer in residence" (ölkənin rəsmi bəstəkar) fəxri tituluna layiq görülmüşdür. Onun böyük mənəvi və əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən əsərləri, onlara mötəbər konsert səhnələrində böyük triumfla səslənir, dünyadan en adlı-sənəli musiqi ifaçılarının repertuarını bezəyir. Mirnələr ən müxtəlif millətlərdən olan insanların qəlbini fəth edən F. Əlibazənin əsərləri dünya musiqi xəzinəsinin sərvətinə çevrilmişdir.

F. Əlibazənin son illərdə xarici ölkələrin musiqi kollektivlərinin sıfırı ilə yazılış və ifa olunmuş əsərlərində: "Şəninin adın Denizdir" operası (Houston, ABŞ, 2011), Xanəndə, flamenko ifaçısı və ansambl üçün "Muglagamenco" (Amsterdam, Hollandiya, 2011), Skripka və fortepiano üçün "İmpuls" (ABŞ, 2012),

fortepiano üçün "Landscape" (Fransa, 2012), "Nasimi-Passion" (Amsterdam, 2017) və s. qeyd etmək olar.

F. Əlibazənin nüfuzlu bəstəkar kimi daim Respublika və Beynəlxalq musiqi məsəbləşmələrinin münsiflər heyətinin sedri olaraq iştirakını göstərməliyik. Ele bu yaxınlarda Firəngiz xanım artıq üçüncü dəfədir ki, Sankt-Peterburg şəhərində keçirilən bəstəkarlannın beynəlxalq müsabiqəsində münsiflər heyətinin sedri kimi iştirak etmişdir ki, bu da ümumiyyətlə xarici ölkə musiqiciləri tərəfindən Azərbaycan bəstəkarlıq məktəbinə verilen qiymətin təzahüründür.

Azərbaycanlı bəstəkar və musiqişunaslarının beynəlxalq müstəvilde fealiyyəti maraqlı doğurur. Bu baxımdan Rauf Əliyev, Sərdar Fərəcov, Zəmfirə Qafarova, Aliya Məmmədova, Azər Dadaşov və digər bəstəkar və musiqişunasların Vietnam, Qazaxistən, Türkiye, Özbəkistan, Tatarstan və s. ölkələrə yaradıcılıq ezməyiyətində olması, festival və konsertlərdə öz əsərləri ilə iştirak etməsi, bir çox ölkələrin bəstəkar və musiqişunasları ilə yaxın ənşiyiyətdə olmasının Azərbaycan Bəstəkarlar İttifaqının beynəlxalq əlaqələrinin genişləndirilməsi mühüm əhəmiyyətə malidir.

Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda mütəmadi olaraq, xarici bəstəkar və musiqicilər rəngarəng proqrama çıxış edir, görüşlər, ustاد dərsleri keçirilərlər. Burada dünyaniqliyə musiqicilər - violonçel ifaçı İvan Monigettinin, "Tang" kvartetinin və b. konsertlərini qeyd etməliyik. Beynəlxalq əlaqələrin möhkəmlənməsində xidmet edən tədbirlər sırasında Azərbaycan Bəstəkarlar İttifaqında "Ukrayna musiqi günləri"nin keçirilməsini, ukraynalı məşhur bəstəkar, ifaçı və musiqişunaslarının iştirakı ilə konsertlərin, konfransların və görüşlərin keçirilməsini eləmətdərdir.

Ümumiyyətə, fealiyyət göstərdiyi böyük hadisələrə ləzginin zaman kəsiyində Azərbaycanın dünya şöhrəti bəstəkarları öz sıralarında birləşdirən Azərbaycan Bəstəkarlar İttifaqı nüfuzlu yaradıcılıq birliyi olaraq, ölkəmizin mədəni həyatında feal iştirak edir, yüksək seviyyəli musiqi əsərlərinin yaranmasına hərəkəfi dəstək verir, özünün rəngarəng, əhəmiyyəti tədbirləri ilə respublikanın musiqi həyatında daim canlanma yaradır.

dəstek verir, özünün rəngarəng, əhəmiyyəti tədbirləri ilə musiqi heyatında daim canlanma yaradır.

Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının sıralarında ən müxtəlif nəşillər təmsil olunub və burada nəşillərin varişli diqqəti cəlb edir. Hər yeni gələn nəşil özündə əvvəlki ənənələr üzərində yetişər, onları yeni seviyyədə özünəməxsus surətdə davam və inkişaf etdirir. Azərbaycan Bəstəkarlar İttifaqının sıraları daim genişlənir, gənc bəstəkar və musiqişunaslar təşkilatın üzvü qəbul olunurlar. İttifaqın idarəə heyəti istədəndən gənc bəstəkar və musiqişunaslarla yaradıcılıq işi aparır, onları istiqamətləndirir.

Bəstəkarlar musiqinin bütün janrlarında məhsuldalar çalışaraq, dəyərli əsərlər bəstəleyir. Hami əsərlər Azərbaycan Bəstəkarlar İttifaqının xəttində festivallarda, plenürlərdə, baxışlarda, teleradioda səsəndirilir, onların kompakt disk və albomları buraxılır, son nəticədə professional musicimiz yeni töhfələrə zənginləşir. Musiqişunaslarımızın elmi yaradıcılığında musiqinin, etnomusiqişunaslığının aktual problemləri öyrənilir, musiqi elminin üfüqlərini genişləndirən yeni sanbalı tedqiqat əsərləri meydana gelir.

Azərbaycan Bəstəkarlar İttifaqı öz missiyasını bu gün də davam etdirir. Belə ki, bu gün professional musiqicilərimizin neçə-neçə nəşillərinin formalaşmasında, musiqi xəzinəmizin yeni-yeni əsərlərinə zənginləşməsində, medeniyyətimizin bütün dünyada təhlükədən əyn-əyn sənətkarların fərdi istedad və bacarığını qeyd etməklə bərabər, bu insanları doğma, isti bir ocaq kimi öz etrafında cəmləyən Azərbaycan Bəstəkarlar İttifaqının müstəsna rolü dənilməzdir.

Sonda qeyd etmək istərdik ki, müstəqillik dövründə - Azərbaycan tarixinin tələyikli hadisələrə ləzginin zaman kəsiyində Azərbaycanın dünya şöhrəti bəstəkarları öz sıralarında birləşdirən Azərbaycan Bəstəkarlar İttifaqı nüfuzlu yaradıcılıq birliyi olaraq, ölkəmizin mədəni həyatında feal iştirak edir, yüksək seviyyəli musiqi əsərlərinin yaranmasına hərəkəfi dəstək verir, özünün rəngarəng, əhəmiyyəti tədbirləri ilə respublikanın musiqi həyatında daim canlanma yaradır.